



**Azərbaycan Respublikasının
Auditorlar Palatası**

**2017-Cİ İL ÜZRƏ AUDİTORLARIN
İXTİSASARTIRMA KURSUNUN
TƏDRİS PROQRAMI**

BAKI – 2017

*Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2017-ci il 19 may tarixli 287/3
nömrəli qərarı ilə təsdiq edilmişdir*

**2017-Cİ İL ÜZRƏ AUDİTORLARIN
İXTİSASARTIRMA KURSUNUN
TƏDRİS PROQRAMI**

Proqramı tərtib edənlər:

*Məsul şəxslər: Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi
S.Gülməmmədov*

Kadr hazırlığı və gənclərlə iş üzrə komitənin sədri A.Qurbanov

İcraçı: Kadr hazırlığı şöbəsinin müdiri E.Behbudova

Kursun davamiyyət müddəti - 50 saat

MÜNDƏRİCAT

GİRİŞ.....	4
Yenilənmiş Beynəlxalq Audit Standartları.....	5
İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi ilə əlaqədar son dövrdə qəbul olunmuş normativ aktlar.....	5
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.....	5
Auditor xidmətində denpinq, haqsız rəqabət hallarının və maraqlar toqquşmasının qarşısının alınması.....	6
Vergi Məcəlləsində 2016-2017-ci illərdə edilmiş əlavə və dəyişikliklər.....	6

GİRİŞ

Ölkədə auditorların bilik və peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin Kadr hazırlığı şöbəsi tərəfindən “2017-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı və qrafiki” hazırlanmışdır.

“2017-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı”nın strukturu istiqamətə bilavasitə aid olan mövzuların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla məntiqi ardıcılıqla qurulmuşdur. Tərtib edilmiş proqramda praktiki məşğələlər daxil olmaqla 50 saat ayrılması nəzərdə tutulmuş, buna müvafiq olaraq mövzular və onlara ayrılan saatlar müəyyən edilmişdir. Qeyd edilən mövzular üzrə əsasən praktik məsələlərin dinləyicilərə tədris olunması nəzərdə tutulmuşdur. İnanırıq ki, Tədris və davamlı peşə təhsili proqramlarında qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yeni hazırlanmış tədris proqramı auditorların ixtisaslarının daha da artırılmasına köməklik göstərəcəkdir.

Kursun tədris proqramı

Tədris müddəti: 50 saat

Mühazirə: 25 saat

Məşğələ: 25 saat

Mövzu 1: Yenilənmiş Beynəlxalq Audit Standartları

- 260 sayılı BAS: İdarəetməyə məsul şəxslərlə əlaqə
- 570 sayılı BAS: Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı
- 701 sayılı BAS: "Müstəqil auditor hesabatında əsas audit məsələləri haqqında məlumat vermə"
- 705 sayılı BAS: Müstəqil auditorun hesabatında fərqli rəylər
- 706 sayılı BAS: Müstəqil auditorun hesabatında izahedici paraqraf və digər məsələlər paraqrafı
- 720 sayılı BAS: Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti

Mövzu 2: İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi ilə əlaqədar son dövrdə qəbul olunmuş normativ aktlar

- Azərbaycan Respublikasının Qanunları
- Azərbaycan Respublikası Prezidentinin Fərmanları
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamları
- Azərbaycan Respublikası Auditorlar Palatasının qəbul etdiyi təlimat, tövsiyə, Şura qərarları, əmr və sərəncamları

Mövzu 3: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə

- PL anlayışı: mahiyyəti, xüsusiyyətləri və yaranma tarixi
- Kölgə iqtisadiyyatı və PL
- Auditorların PL/TM Qanunundan irəli gələn vəzifələri və bu vəzifələrin icrası ilə bağlı nəzərə alınmalı olduğu tələblər
- Auditorların nəzərə alması və izləməsi zəruri olan amillər. Kredit təşkilatları vasitəsilə aparılan əməliyyatlar. Azərbaycanda PL/TM dövlət siyasəti
- Auditorlar tərəfindən PL/TM risklərinin qiymətləndirilməsinin həyata keçirilməsi
- Azərbaycanda PL/TM sisteminin institusional əsasları. PL/TM qarşı Azərbaycan qanunvericiliyi
- PL/TM üzrə dünya ölkələrinin qabaqcıl təcrübəsi
- PL/TM sistemində beynəlxalq maliyyə kredit təşkilatları (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s.)
- PL/TM qarşı mübarizədə xarici ölkələrdə istifadə olunan maliyyə monitoring modelləri
- Daxili nəzarət sisteminin PL/TM qarşı mübarizə prosedurları
- PL/TM əlaqədar qeyri-adi sövdələşmələrin əlamətləri və onların aşkarlaşması kriteriyaları
- Maliyyə transaksiyalarında şəffaflığın yüksəldilməsi yolları
- Maliyyə və qeyri-maliyyə təşkilatlarında PL/TM üzrə yoxlamaların aparılma qaydası
- Maliyyə Monitoringinin analitik informasiya təminatı
- Maliyyə fırıldaqçılığının sistemli təhlili

Mövzu 4: Auditor xidmətində dempinq, haqsız rəqabət hallarının və maraqlar toqquşmasının qarşısının alınması

- Auditor xidmətində haqsız rəqabət hallarının və maraqlar toqquşmasının qarşısının alınması
- Sərbəst auditor və ya auditor təşkilatı tərəfindən haqsız rəqabət və maraqlar toqquşmasına səbəb ola biləcək hərəkətlər
- Maraqlar toqquşması nəticəsində haqsız rəqabət hallarının yol verilməsi ilə bağlı araşdırmaların aparılması
- Maraqlar toqquşması nəticəsində haqsız rəqabət hallarına yol verilməsi ilə bağlı araşdırmaların nəticəsinin qiymətləndirilməsi
- Haqsız rəqabət hallarına və maraqlar toqquşmasına yol verilməsi ilə bağlı araşdırmaların nəticəsinə dair hesabat

Mövzu 5: Vergi Məcəlləsində 2016-2017-ci illərdə edilmiş əlavə və dəyişikliklər

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu(16.12.2016)
- Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu (16.12.2016)
- “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (16.12.2016)
- Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixində mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanununun (30.12.2016)

**2017-Cİ İL ÜZRƏ AUDİTORLARIN İXTİSASARTIRMA
KURSUNUN TƏDRİS PROQRAMI**

PROQRAMIN TƏDRİS MÜDDƏTİ: 50 saat

Sıra №-si	Mövzuların adı	Cəmi		
			Müh.	Sem.
1.	Yenilənmiş Beynəlxalq Audit Standartları	8	4	4
2.	İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi ilə əlaqədar son dövrdə qəbul olunmuş normativ aktlar	10	5	5
3.	Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə	16	8	8
4.	Auditor xidmətində denpinq, haqsız rəqabət hallarının və maraqlar toqquşmasının qarşısının alınması	8	4	4
5.	Vergi Məcəlləsində 2016-2017-ci illərdə edilmiş əlavə və dəyişikliklər	8	4	4

İstifadə olunmuş ədəbiyyat və materiallar:

1. Keyfiyyətə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə BEYNƏLXALQ STANDARTLAR TOPLUSU 1-ci və 2-ci cild
2. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 24 may 2016-cı il tarixli 276/2 sayılı Qərarı "İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi"
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun
5. 10 mart 2016 "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 152-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
6. 10 mart 2016 "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu